

İlahə NOVRUZOVA  
AMEA Hüseyin Cavidin Ev Muzeyinin Elmi katibi

## HÜSEYN CAVID VƏ ABDULLA ŞAIQİN “ƏDƏBİYYAT DƏRSLƏRİ” HAQQINDA BİR NEÇƏ SÖZ

Ədəbiyyat hər zaman dövrün ədəbi problemləri ətrafında inkişaf edib. Bədii ədəbiyyatın yüksək inkişaf etdiyi və geniş yayıldığı bir ölkədə, təbii ki, ədəbiyyatşunaslıq elminə, o cümlədən ədəbiyyat nəzəriyyəsinə dair əsərlərin mövcudluğuna həmişə ciddi ehtiyac yaranır. XX əsrin əvvələrində Azərbaycanda bu ehtiyac xüsusilə güclənmişdi. Qüdrətli şair və dramaturqumuz Hüseyin Cavid məslək və əqidə dostu uşaqlar ədəbiyyatının görkəmli nümayəndəsi Abdulla Şaiqlə birgə 1919-cu ildə “Ədəbiyyat dərsləri” adlı tədris vəsaiti nəşr etmişdir. Həmin dərslik-kitab o dövrdə həm məktəb şagirdləri üçün, həm də ədəbiyyat nəzəriyyəsini öyrənmək istəyənlər üçün qiymətli vəsait idi.

Azərbaycan Milli Elmlər Akademiyası Hüseyin Cavidin Ev Muzeyinin əməkdaşları Nəcib və Xeyirxah bir iş görərək həmin dərsliyin transfonoliterasiyasını hazırlayıb 2010-cu ildə yenidən nəşr etdirmiş, müasir nəslin istifadəsinə vermişdir. Bu kitabı nəzərdən keçirərkən müəlliflərin zəngin ədəbi-nəzəri bilik və savada malik olduğu, dərsliyi böyük həvəs və məsuliyyətlə yazmışları aydın olur.

Dərsliyin “Sənət və sənaye-i-nəfisə nədir?” və “Ədəbiyyat” adlı ilk bölmələrində bədii ədəbiyyat haqqında yiğcam məlumat verilir, onun incəsənətin digər növləri ilə eyni və fərqli cəhətləri izah olunur. Daha sonra müəlliflər şeir və şair, ədəbiyyat və ədəbi, mövzu və ideya, üslub və ifadə üsulları haqqında qısa nəzəri bilik və məlumatlar verirlər.

Məlumdur ki, ədəbiyyatın başlıca şərtlərindən biri bədii təsvir və ifadə vasitəlidir. Dərslikdə bu məsələyə xüsusi diqqət yetirilmiş, “Məcazlar” və “Süvəribəyan” başlığı altında bədii vasitələrdən müfəssəl bəhs olunmuşdur. Burada məcaz, taşbeh, istiarə, təriz, mübalığə, təzad və s. haqqında lazımı bilik verilir, ədəbi savad öyrənilir. Həmçinin burada müasir dövrümüzdə işlənməyən bəzi ədəbiyyatşunaslıq terminlərinin də izahı öz əksini tapmışdır.

Dərsliyin mühüm bölmələrindən biri də “Nəzm və nəşr”dir. Bədii ədəbiyyatın bu mühüm məsələsindən bəhs edərkən müəlliflər yazırlar ki, “Nəzm, vəzn və qafiyə ilə müzəyyən olan olan tərzi-bəyandır. Nəşr isə vəzn və qafiyə kimi quyud ilə müqəyyəd olmayıb, sadəcə ibarənin tərtib-i-nəhvisinə riayətlə vücudə gətirilən əsərlərdir.” (səh. 41).

Müəlliflər vəznin və qafiyənin xüsusiyyətlərini göstərərkən həvəslə bildirirlər ki, analarımızın söylədikləri “ninni”lər – beşik nəğmələri məhz heca vəznində olmuşdur. Lakin bu qədim türk şeir vəzni sonralar ərəb vəzni olan əruz vəzni ilə əvəz olunmuşdur. Müəlliflər heca və əruz vəznnin qayda-qanunlarını mükəmməl şəkildə şərh etməklə bərabər, sərbəst şeir haqqında da müzəyyən anlayış vermişlər. Sərbəst şeir haqqında verilən məlumat indiki “Ədəbiyyat nəzəriyyəsi” dərsliyindəki məlumatla tam səsləşir: “sərbəst nəzm - Qərb ədəbiyyatında da nadir törəmiş, əmaslı təqəlidən bizim lisanımıza da nəql edilmiş bir tərzi-mənəyimə vardır ki, bunu mütərrəd bir vəzn və müzəyyən bir qafiyə tabe olmadığı üçün “sərbəst nəzm” namı verilir.” (səh.58) Dərsliyin bu hissəsində qafiyə və rədif barədə elmi-nəzəri fikirlər də öz əksini tapmışdır. Düzgün olaraq göstərilmişdir ki, qafiyə vəzniň əsas əlamətlərindən biridir və musiqini təmin edir.

Kitabın maraqlı bölmələrindən biri də şeir şəkilləri ilə bağlıdır. “Əşkafı-nəən” adlanan bu bölmədə şeir şəkillərinin izahına lazımı qədər yer və diqqəti ayrılmışdır. Burada misra, beyt, rübai, mürəbbə, mühəmməd, qəzel, qəsida, məsnəvi, habelə qəsidənin növləri (minacat, tövhid, nət, mədhiyyə, mərsiyyə, fəxriyyə, saqinamə, həcviyyə) barədə qısa nəzəri məlumatlar verilmiş və bunlar müvafiq bədii nümunələrlə əsaslandırılmışdır. Məsələn:

“Misra. Nəzmin ən bəsit şəkli misradır. Əruzi və ya hecayı bir vəzna tofiqən tərtib edilmiş olan sözə misra namı verilir:

Gün doğmadan məşumeyi-şəbdən nələr doğar" (səh. 63)

Bədi ədəbiyyatın qolları və növləri haqqında dərslikdə verilən məlumatlar müasir elmi qaydalara uyğundur. Belə ki, həmin vəsaitdə göstərilir: "ədəbiyyat iki dörtlüdür: el ədəbiyyatı və yazı ədəbiyyatı" (səh. 82). Ümumiyyətlə ədəbiyyat üç böyük qisma ayrılır: 1) epik 2) lirik 3) dram. (səh. 83).

Epic və lirik əsərlər haqqında dürüst məlumatlar verən müəlliflər daha sonra dram əsərləri haqqında yazılırlar: "Drama mütalimə tərzində yazılır. Epikdə olduğu kimi, dramada bir vaxt nəql edilməz. Drama bir vaxti hərəkatla təsdiq etməkdir." (səh. 86)

Dramatik növün başlıca janrları olan faciə və komediya burada ayrıca şərh olunmuşdur. Mirzə Fətəlinin "Hacı Qara" əsəri komediyaya misal olaraq göstərilir.

Haqqında bəhs etdiyimiz "Ədəbiyyat dərsləri" kitabının nəzəriyyə hissəsi həmin məlumatla başa çatır. Kitabın xeyli hissəsində mütləkə və tanışlıq üçün müxtəlif janrlı əsərlər və geniş lüööt verilmişdir. Həmin lüööt vasitəsi ilə müasir oxucular dərslikdəki çətin anlaşılan söz, ifadə və terminlərin mənasını öyrənirlər. Məsələn:

müzəyyən - bəzədilmiş, meal - məna, məfhüm, məcməl - qısa şəkildə, ..... infial - həyəcanlanan, innitat - tənəzzül, eyqa - ritm, əzəm - böyükler, əbyat - beytlər və s.

Hüseyin Cavid və Abdulla Şaiq Azərbaycan xalqının sevimli şairləri, görkəmlə ustalarıdır. Onlar həmçinin xalqımız içərisində gözəl pedaqqoq-müəllim kimi də məshhurdurlar. Onların birlikdə tərtib etdiykləri "Ədəbiyyat dərsləri" kitabı məhz hər iki şəxsin öz vətəninə, xalqına məhəbbətinin, gənc nəslin təlim-tərbiyəsinə qayğısının, parlaq ifadəsindir. Hər iki ziyalı Azərbaycan balalarının təhsili, millətin dirçəlişi və tərəqqisi məsələlərində müəllimlərin üzərinə düşən məsuliyyəti dərindən dərk edir, bunu əmali işdə həyata keçirirdilər. Hüseyin Cavid məqalələrinin birində yazırı: "Ey müəllimlər! Ey möhtəşəm əfəndilər! Sizlər, sizlər əsla mühitimin etinadsızlığını etinə etməyiniz. Daima çalışın, çapalayın!... Cənab-hər qəşənlərinin, fədakarların hamisidir. Əsla məyus olmamalı..." (İqbal qəzeti, 18 may 1912-ci il).

"Ədəbiyyat dərsləri" kitabının yeni nəşrinə xüsusi əmək sərf edən və kitaba ön söz yazan filologiya elmləri doktoru, Hüseyin Cavid Ev Muzeyinin direktoru Gülbəniz xanım Babaxanlı, bu kitabı "Ədəbiyyat nəzəriyyəsi" dərsliyi sahəsində ilk sistemli əsər yazmaq cəhdini kimi yüksək qiymətləndirmişdir. Ümumiyyətlə, xalqın keçmişinə, klassik irsə qayğı və məhəbbətlə yanaşmaq mənəviyyat məsələsidir və bu sahədə görülən hər bir iş tərifə layiqdir.

## ƏDƏBİYYAT:

1. Hüseyin Cavid, Abdulla Şaiq. Ədəbiyyat dərsləri (1919-cu il nəşrinin transfonoliterasiya olunmuş variantı). Bakı, "Çəşioğlu", 2010.-208 səh.

## SUMMARY

During the course, a comprehensive set of information on the theory of literature was provided and the students were provided with the necessary information. In the textbook explains both the rules of literature and the methods of writing literary works. Therefore, the book also plays a valuable resource and leadership for master who are starting to write new things.